

Polad Bülbüloğlu – 75

Bu günlər ölkəmizin hər yerində Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, görkəmli bəstəkar və ifaçı Polad Bülbüloğlunun 75 illik yubileyi geniş miqyasda qeyd olunur. Bu böyük sənətkarın şöhrəti bütün dünyaya yayılmışdır. Onu çox sevirlər. Bu sevgi Azərbaycan musiqisinə, Azərbaycan–Rusiya münasibətlərinə yönəlik uğurlu diplomatiyaya, ən əsası isə onun istedadına olan sevgidir.

On dörd ildir ki, Rusiyada Azərbaycanın fəvqəladə və səlahiyyətli səfiri olan Polad Bülbüloğlu iki dövlət arasında münasibətlərin inkişafına mühüm töhfələr verir. Maraqlı burasıdır ki, onu Rusiyada da çox sevirlər. Rusiyanın tanınmış dövlət və incəsənət xadimləri həmişə onun haqqında xoş sözlər deyirlər. Məsələn, Rusiya Prezidenti Vladimir Putinin Polad Bülbüloğluna yubiley təbrikində deyilir: “Uzun illərdir ki, siz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, məhsuldar əməkdaşlığın inkişafına mühüm töhfələr verirsiniz. Əlbəttə ki, Rusiyada sizin bəstəkar, musiqçi və sənətkar kimi parlaq istedadınızı yüksək dəyərləndirirlər”.

Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy bildirib ki, Polad Bülbüloğlu çalışdığı vəzifələrdə hər zaman Azərbaycanın maraqlarını müdafiə edib. Onun sözlərinə görə, 1960-cı illərdən Polad Bülbüloğlunu tanısa da, şəxsi tanışlıqları 1989-cu ilə təsadüf edib: “Tale elə gətirdi ki, hər ikimiz Mədəniyyət naziri vəzifəsində çalışmalı olduq. Bu zaman daha sıx təmaslarımız başladı. Polad çalışdığı

verdiyi töhfələr böyükdür. Müğənni– ifaçı kimi səhnəyə çıxanda isə bu böyük sənətkara sadəcə heyran olursan. Polad bütün nəsillərin ürəyini fəth etmiş qüdrətli sənətkardır.

Bu yaxınlarda keçirilən “Bakı– Moskva: mədəniyyətlərin dialoqu” konfransında Polad Bülbüloğlu da iştirak edirdi. Əlbəttə ki, bu dialoqun qurulmasında Polad müəllimin xidmətləri danılmazdır.

AZƏRBAYCANIN

Rusiyadakı haqq səsi

vəzifələrdə hər zaman Azərbaycanın maraqlarını müdafiə edib. Onun kimi ölkəsinin maraqlarını müdafiə edən çox az adam tapılar”.

Bu sözlərdə böyük həqiqət var. Polad müəllim harada olursa-olsun, xalqın problemlərindən, Dağlıq Qarabağın erməni vandalları tərəfindən işğal olunduğundan, mədəniyyət ədbidələrimizin amansızcasına yerlə-yeksan edilməsindən danışıq.

Mədəniyyət naziri olduğu dövrdə həmişə milli mədəniyyətimizin inkişafına və təbliğinə böyük qayğı ilə yanaşıb. Onun Azərbaycan mədəniyyətinə

Rusiyalı diplomat Q. Karasin qeyd edib ki, Polad Bülbüloğlu Moskva ilə Bakı arasındakı münasibətlərin kamer-tonudur. O, hər zaman işin emosional tərəfinə çox diqqətlə yanaşır. Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı haqq səsidir.

Rusiyalı diplomat Polad Bülbüloğlu ilə bağlı xatirəsini də bölüşüb: “MDB ölkələrinin Rusiyadakı səfirlərinin görüşü keçirilirdi. O zaman Polad Bülbüloğlu hamını mat vəziyyətdə qoydu. Rahatlıqla ayağa qalxaraq, çox məşhur bir sovet mahnısını ifa etdi. İnsanlar bilmədilər ki, bunu alqışlasınlar, ya fikrə gedib

hansı keçmişimizin olduğu və bizi hansı gələcəyin gözlədiyi haqda düşünsünlər. Polad Bülbüloğlunun bu hərəkəti siyasi demarş idi”.

Polad Bülbüloğlu bu günlərdə öz yubileyini N sayılı hərbi hissənin əsgərləri ilə birgə keçirdi. Əsgərlər qarşısında çıxış edən Xalq artisti onlara xidmətlərində uğurlar arzulayıb, qələbənin bizim olacağına inamını ifadə

təşəkkürünü bildiren Polad Bülbüloğlu dedi: “Bu, mənim üçün çox böyük bir mükafatdır. Ömrümün sonunadək çalışacağam ki, bu ordenə layiq olum”.

Xalq artistinə hərbi hissənin xatirə hədiyyəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüddçüsü, polkovnik Abdulla Qurbaninin “Lələtəpə fəthləri” kitabı təqdim olunub. Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və

həmsöhbət olub, onlarla birgə rəqs edib. Mən onun orada jurnalistlərə verdiyi müsahibəni dinlədim: “Çox duyğuluyam. Bu gün ötən 75 ildə ən gözəl ad günümü keçirirəm. Əsgərlərlə birgə, Qarabağa yaxın bir yerdə. Buradan Qarabağ dağları görünür. Əsgərlərlə bir yerdə yemək yedik, çay içdik, tort kəsdik, rəqs etdik. Bundan xoşbəxt gün tapmaq çətindir. Şah əsərim Qarabağ haqqında yazacağım “Qələbə marşı” olacaq. Bu marşı özüm ifa edəcəyəm. Arzum budur ki, biz Qarabağa, Şuşaya qayıdaq və Cıdır düzündə gözəl tədbirlər keçirək.” Xarı bülbül” festivalını yenidən təşkil edək”.

Bir də dedi ki, “Biz bu nümunəni Prezident İlham Əliyevdən götürürük. O, doğum gününü əsgərlərlə, məcburi köçkünlərlə birgə keçirir. Prezident gözəl bir ənənə yaradıb. Mən də hələ yay aylarında düşünürdüm ki, Prezidentimizdən nümunə götürüb ad günümü əsgərlərlə bir yerdə qeyd edim. Mən də fürsətdən istifadə edərək işimə, yaradıcılığımıza qiymət veridiyi üçün dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, qızım dedi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da “Instagram” səhifəsində məni təbrik edib. Mehriban xanıma da dərin təşəkkürümü bildirirəm. Çox duyğulandım”.

Biz də Polad müəllimi 75 illik yubileyi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Elçin ORUCOV,
Əməkdar mədəniyyət işçisi,
rəssam



etdi. Onu “Heydər Əliyev” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə

rəqs ansamblının çıxışları maraqla qarşılanıb. Polad Bülbüloğlu əsgərlərlə